

## MƏCMU GƏLİR HAQQINDA HESABAT

31.12.2018

(min manatla)

Mənfəət və zərər maddələri	Cəmi
1	2
<b>1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi</b>	<b>37 556</b>
a) Kreditlər üzrə faizlər, cəmi	35 524
a1) Nəqliyyat, cəmi	33 639
a1.1) Hava nəqliyyatı fəaliyyəti	33 639
a2) Ticarət sahəsinə kredit, cəmi	291
a2.1) Digərləri	291
a3) Digər qeyri-istehsal və xidmət sahələri	117
a4) Şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər, cəmi	1 478
a4.1) Yaşayış sahəsinin alınmasına	615
a4.2) Kredit kartları	135
a4.3) Digər	728
b) faizli nostro hesablar üzrə	26
c) digər faiz gəliri növləri	2 006
<b>2. Faizlər və onlara bağlı xərclər, cəmi</b>	<b>14 802</b>
a) depozitlər üzrə faizlər, cəmi	12 761
a1) fiziki şəxslərin müddətli depozitləri	12 672
a2) hüquqi şəxslərin müddətli depozitləri	88
b) AMB-nin kreditləri	546
c) banklardan 7 gündən çox olan müddətə alınmış kreditlər	52
d) beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə institutlarının kreditləri	180
e) digər maliyyə institutlarının depozitləri	1 263
<b>3. Xalis faiz gəliri (zərəri)</b>	<b>22 754</b>
<b>4. Qeyri-faiz gəlirləri, cəmi</b>	<b>21 572</b>
a) hesabların aparılması üzrə xidmətlərdən komissiyon gəliri	13 287
b) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir (itki), cəmi	7 334
b1) xarici valyuta ticarəti üzrə gəlirlər (itkilər)	7 569
b2) xarici valyutada olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi üzrə gəlirlər (itkilər)	- 235
c) digər xidmət növlərindən komissiyon gəliri	915
d) digər qeyri-faiz gəlir növləri	35
<b>5. Qeyri-faiz xərcləri, cəmi</b>	<b>34 539</b>
a) əmək haqqı və digər kompensasiya növləri, cəmi	4 873
a1) əmək haqqı	3 835
a2) mükafatlar	142
a3) sosial təminat xərcləri	895
b) bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, cəmi	4 525
b1) icarə haqları	2 806
b2) köhnəlmə (amortizasiya)	768
b3) əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri	433
b4) əsas vəsaitlərlə bağlı sair xərclər	518
c) göstərilmiş xidmətlər üzrə haqq və komissiya xərcləri	3 890
d) digər qeyri-faiz xərclərinin sair növləri	21 251
<b>6. Əməliyyat mənfəəti (zərəri)</b>	<b>9 787</b>
<b>7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər), cəmi</b>	<b>- 9 270</b>
a) kredit və depozit itkiləri üzrə ehtiyata ayırmalar	- 19 735
d) digər aktivlər üzrə ehtiyata ayırmalar	- 66
c) balansdankənar aktivlər üzrə ehtiyata ayırmalar	10 530
<b>8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər)</b>	<b>19 058</b>
<b>9. Vergilər ödənilənədək mənfəət (zərər)</b>	<b>19 058</b>
<b>10. Mənfəətdən vergilər</b>	<b>2 992</b>
<b>11. Xalis mənfəət (zərər)</b>	<b>16 066</b>